



İNSAN FİZIOLOGİYASINA MUSIQİNİN TƏSİRİ

(II məqalə)

Sevda İsayeva

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası


"Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika" elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi

Həyatımızda bizi çox böyük sayıda səslər və müxtəlif küylər əhatə edir. Bunların içərisində musiqi səsləri xüsusi əhəmiyyətlidir. Tarixçilər ilk musiqinin məhz Afrikada yarandığı ehtimalındadırlar. Afrikada yaranması güman edilən musiqi 50.000 ildir insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Musiqinin əhvalimizi yaxşılaşdırma, yaxud da pisləşdirə biləcəyindən xəbərdarıq. Alımlar sübut etmişlər ki, musiqinin insana göstərdiyi təsir təsəvvür etdiyimizdən daha artıqdır. Hər birimizin müxtəlif əhval-ruhiyyələr zamanı sevərək qulaq asdığımız mahnilər və digər musiqi əsərləri vardır. Hər kəsin musiqi zövqü və seçimi fərqlidir: kimsə klassik musiqi dirləyərək mürgüləməyi, kimisi isə yuxusu-nu dağıtmak üçün hard roka qulaq asmağı sevir. Buna baxmaya-qraq, müxtəlif mahnilərin insanın fiziki və əqli vəziyyətinə necə təsir göstərməsi elmi qanunlarla müəyyənləşdirilir.

Əslində hər gün, hər birimizin ətrafdə rastlaşduğumuz bir durum var. Nədir hər kəsi evdən, işdən çıxan kimi musiqi açıb qulaqlıqları taxmağa sövq edən o qüvvə? O əmri verən beyin, dinlədiyimiz isə musiqi... Adına beyin dediyimiz çox müəmmalı və qarışq möcüzə orqanımız... Hər gün yeni elmi metodlarla araşdırılan və bir çoxları-nın maraqlı dünyasının mərkəzində duran beynimiz və onun musiqi əlaqəsi... Görəsən musiqi dinlədiyimiz zaman beynimizdə nələr dəyişir?

"Musiqi – beynə birbaşa təsir göstərən elektrik impulslarından ibarət olub, neyronlar vasitəsilə bütün orqanızmin fizioloji və psixoloji durumuna təsir edir ki, bunlar (elektrik impulsları) da eşitmə sistemimə səs dalğalarının göstərdiyi təsirdən yaranmışdır. Səs – eyni zamanda, hava hissəciklərinin rəqsinə səbəb olub, enerji sahəsi yaranan bir enerji axınıdır ki, bu da səsin gurluğundan,



tezliyindən, ritmikliyindən, harmo-nik kompozisiyasi-dan asılı olaraq, insanların psixikasında müsbət və mənfi yüklenməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyəti-dən istifadə edərək, daha qədim zamanlardan ondan müalicə məqsədilə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabillaşdırma-məqsədilə istifadə edilirdi. Coxsayılı tədqiqatlar göstərir ki, musiqi insan beyninə, intellektinə və bütünlükde orqanizmə öz təsirini göstərir. Eşitmə sistemi isə beynin mühüm giriş kanalıdır. Bizim eşitmə sistemimiz əsasən zamandan asılı olaraq dəyişən siqnalların emalına daha çox uyğunlaşdırılmışdır.

Eşitmə yollarının nisbətən periferik hissəsində və həm də beyn kötündə neyron qrupları yerləşir ki, onlar da təsirlənmənin başlanğıcını və sonunu qeyd edirlər. Odur ki, zamana görə dəyişən siqnallar, müntəzəm (yəni dəyişməyən) siqnallara nisbətən daha çox diqqət çəkir. Eşitmə hissəyyatını yaradan səs dalğalarıdır. Səs dalğası hava hissəciklərinin uzununa rəqsli olub, səsin mənbəyindən bütün istiqamətlərə yayılır. Yəni səs sahəsi sferikdir. İnsanın eşitmə sistemi hava hissəciklərinin 1 saniyədə 16-dan 20000-ə qədər rəqsini qəbul edə bilir, yəni eşidir...

Əgər qulaqlardan biri 150 hers tezlikli, digəri isə 157 hers səs dalğalarını eşidirsə, bu halda beynin yarımkürələrinin hər ikisi sinxron işləməyə başlayır və real halda 7 hers tezlikdə səs əmələ gətirir. Belə səs siqnalları beynin yarımkürələri arasında lazımi tezlik yaradaraq funksiya fəaliyyətini yaxşılaşdırır. Verilən dalğaların amplitudları nə qədər yüksəkdirsa, beynin yarımkürələri arasında sinxronluq da bir o qədər artır. Amma nəzərdə saxlamaq lazımdır ki, bütün səslər bizim beynimizə faydalı təsir göstərmir. Eyni tip, monoton, texno-musiqilər qulaq asmaq beynin fəallığını azaldır, hətta deqradasiya-gətirib çıxara bilər.

Deməli, eşitməni sosial hiss orqanı hesab etmək olar. Eşitmə his-

siyyatı distant hissiyyatıdır və insanın hayatı mühüm əhəmiyyətə malikdir. Yenicə doğulmuş uşaq, artıq 48 saatdan sonra öz anasının səsinə reaksiya verməyə başlayır. Beləliklə, eşitmə sistemi səs və musiqi informasiyasının eldə olunmasında yeganə orqandır. Səs dalğaları qulaq seyvanından xarici eşitmə kanalı ilə keçərək təbil pərdəsini rəqsə gətirir. Təbil pərdəsi öz növbəsində çəkici, çəkic zindanını, zindan isə üzəngini rəqs elatdırır. Üzəngi ilbizin oval pəcərəsini həmən rəqsə uyğun silkləyərək, ilbizin daxilindəki yuxarı və aşağı kanallardakı perelimfa adlanan mayeni hərəkətləndirir. Bu mayenin rəqsi isə orta kanaldakı endolimfa adlanan mayenin rəqsini bazılıyar membrandakı səsqabuledici aparat olan korti organına ötürür və burada da rəqsler elektrik impulslarına çevrilərək, eşitmə siniri ilə baş beyinə ötürürülür.

Dunya şöhrətli bəstəkar Lüdvik Van Bethoven 32 yaşında - karlılığının sürətli inkişafı dövründə özünün "Heyligenstadt vəsiyyəti"ndə yazdırdı: "Mən səfıl hayatı keçirirəm. Siz isə insanlar, məni hamı ilə düşməncilik aparmağa meylli hesab edirsınız. Mən qarşı necə də ədalətsizsiniz, davranışlarınızın gizli səbəbini bilmirsiniz. Mən pis eşitməmin ikiqat faciəvi təcrübəsi ilə necə də qəddarcasına qarşılaşmışam. Özümdə güvvə tapıb, insanlara deyə bilmirəm: gur danışın, qışqırın, mən karam. Bunu necə etiraf edə bilərdim ki, vaxtilə eşitmə sistemim yüksək təkmilləşmə səviyyəsinə görə hamınınınandan fərqlənirdi. İndi isə cəmiyyət içərisində çıxış edərkən, məni bir sixintili qorxu bürüyür ki, birdən ətrafimdakılar düşdürüüm vəziyyəti duyarlar". Karlıqla qarşılaşanların hamısı belə bir faciəli təcrübə ilə tanışdırırlar ki, bu da "mənəvi ölümə" bərabər götürülə bilər. Doğrudur, onların heç biri "Ay sonatası"nın bəstələyə bilməmişlər.

Musiqi-səslə bədii obrazları gerçəklilikdə əks etdirən və insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bir araya gələn musiqi notlarının məcmusu beyinin işini stimullaşdırır, diqqəti cəmləyir və eyni zamanda da bu səs rəqsləri insan organizmində aktivləşdirir. Gözəl musiqi dinlədikdə beyindəki mənfi düşüncələr yoxa çıxır və xoşbəxtlik hormonları (serotonin, defomin və s.) ifraz olunur. Musiqi insanlara yaşadıqlarını, sözlə ifadənin yetərsiz olduğu və hiss etdiklərini heç cür ifadə edə bilmədiyi məqamlarda yardımçıdır. Və eyni zamanda sevilməyən, xoşa gəlməyən işlərdən əzaqlaşdırır. Cansızıcı, boş yolları nə zaman keçdiyimizi unutdurur.

Musiqi eyni zamanda organizmin müxtəlif üzvlərinin işini idarə edən və onlara nəzarətçi beyin bir çox oblastlarının və mərkəzlərinin işini aktivləşdirir ki, bundan da xəstələrin psixoloji pozğunluqlarının, habelə müxtəlif xəstəliklərin ilkin mərhələdəki müalicəsində və s. hallarda bir kömək kimi yardımçıdır. Bu, musiqi terapiyasıdır. Musiqi terapiyasında musiqi xəstənin sağlamlığını bu və ya digər şəkildə yaxşılaşdırmaq üçün istifadə olunan bir vasitədir. Məsələn, ExoMRT-ni götürək.

Funksional MRT (FMRT) və ya ExoMRT) – baş beyin qabığının xəritəsinin çəkilməsidir ki, bu da hərəkət, nitq, görmə, yaddaş və sair funksiyalara cavabdeh beyin oblastlarının fərdi yerini və xüsusiyyətlərini hər bir pasiyent üçün ayrıca müəyyənləşdirməyə imkan verir. Metodun məğzi ondan ibarətdir ki, beyin müəyyən şöbələrinin işi zamanı bu şöbələrdə qan axını güclənir. FMRT prosesində xəstəyə müəyyən əməliyyatların yerinə yetirilməsi təklif

olunur, bu zaman beynin yüksək qan axını yerləri qeyd olunaraq, şəkilləri çəkilir və beynin adı MRT-nin üstüne vurulur. Göründüyü kimi, ExoMRT incə bir prosesdir. Beyin müxtəlif şöbələrinin qanla doldurulmasının monitoringidir. Məsələn, size hall etmək üçün riyazi bir məsələ verilir. Məsələ verilənə qədər beynin müxtəlif şöbələrinin qanla dolması və məsələnin həllindən sonra beynin həmin şöbələrinin qanla dolması qeyd olunur. Digər bir misal: tutaq ki, fəzada fərz etmə məsəlesi verilir ki, fikrinizdə hər hansı bir fiqru fırladın. Başqa bir məsələ, yadda saxlama məsəlesi verilir və ya gülməli bir lətifə danışmaq xahiş olunur. Yaxud deyilir ki, bir yalan danışın. Daha sonra deyilir ki, indi danışdırığınız yalanı təkzib edən əhvalat nəql edin. Eyni ilə musiqi də belədir. Tutaq ki, pasiyentə Lüdvik van Beethoven fortepiano konsertlərində birinin musiqisinin sədaları verilir. Musiqi verilənə qədər beynin müxtəlif şöbələrinin qanla dolması və musiqinin dinlənilməsi prosesində beynin həmin şöbələrinin qanla dolmasının monitoringi aparılır. Tutaq ki, qaraciyərin işinə cavabdeh olan beynin şöbəsində, intensiv qanla dolma prosesi müşahidələnib. Deməli, bu musiqi qaraciyərin işini daha fəal şəkildə stimullaşdıracaq. Odur ki, onun ilkin müalicəsində bu musiqidən istifadə etmək məsləhət görülür. Belə eksperimentlər musiqini müxtəlif cür qavrayan pasiyentlər üzərində aparılır və ümumiləşdirilmiş nəticələr çıxarılır. Depressiya müalicəsində də ExoMRT xəstəliyin dinamikasını izləməyə imkan verir. Bir sözə, belə vəziyyətlərdə beynin həli ExoMRT vasitəsilə müəyyənləşdirilir. Metod bir qədər bahaldır. Bu texnika və texnologiya vasitəsilə beynin vəziyyəti daha dəqiq müəyyənləşdirilir. Maraqlı tərəfi də odur ki, tam olaraq beynin necə işləməsini görməyə imkan verir.

Əslində tədqiqatlar göstərmisidir ki, reabilitasiya, ümumi sağlamlıq proqramları və təhsildə də istifadə zamanı musiqi cox faydalı ola bilər. Son illərdə musiqi terapiyası ilə bağlı xeyli geniş məlumatlar vardır. Klassik musiqi ilə insanların müalicə edilməsi faktları yetəri qədərdir.

Müxtəlif üslublu mahnılar insanların emosional və hətta fiziiki sağlamlığına müxtəlif cür təsir edir. Musiqinin insana göstərdiyi təsir ilk növbədə onun psixo-emosional xarakterliliyi ilə izah edilir. Əgər musiqi bu vəziyyətlə harmoniya təşkil edirsə, müsbət təsirlidir. Yox əgər harmoniya yoxdursa, bu zaman musiqinin insana mənfi təsirləri müşahidə olunacaqdır. Həmçinin mütəxəssislər bildirirlər ki, tək musiqinin üslubu deyil, onun ritm və tonallığı, hansı musiqi alətində ifası da mühüm haldır. Hər bir musiqi alətinin səsi organizmə müəyyən təsir göstərir. Çünkü müxtəlif musiqi alətlərinin ətrafa şüalandırıldığı müxtəlif tezlikli dalğalar, eşitmə sisteminde müxtəlif elektrik impulslarına (inpulsiv elektrik carəyanına) çevrilərək, insanın neyro-endokrin sisteminə müxtəlif cür təsirlər göstərir və bu da dirləyicilərdə müxtəlif psixofizioloji proseslər yaratmış olur.

Simli alətlər: tar, kamança, gitara, arfa, skripka, violonçel – ürək və qan-damar sisteminin işini normallaşdırıra bilir. Həmçinin bu musiqi alətlərində bir musiqi səsləndikdə insanda mərhəmət, fədakarlıq və s. hissələr yaranır. Nəfəslə alətlər tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları da təmizləyir. Bununla yanaşı, qan dövranına da müsbət təsiri var. Kamança əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, qəm-qüssəyə qarşı


niqbinlik yaradır. Zərb alətləri isə öz növbəsində ürək ritminin bərpasına, qan dövrəni sistemini və qaraciyərə yaxşı təsir göstərir. Sazda ifa edilən musiqi sinir sistemini fəallasdırır, insanı gümrəh edir, əhval-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Zurnanın səsi ruh düşkünlüyünü, laqeydliyi aradan qaldırır, qan təzyiqini artırır. Nağara insanlardan qəm-qüssəni uzaqlaşdırır, əqli və fiziki yorğunluğa, qan təzyiqinə qarşı mübarizəyə kömək edir. Tarda çalınan musiqi baş ağrısı, yuxusuzluq, əsəb və əzələ spazmalarını aradan qaldırır. Ney, balaban, tütəyin səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu götürür. Uduñ səsi baş ağrısına qarşı ən yaxşı dərmandır, əzələ spazmalarını aradan qaldırır, güclü sakitləşdiricidir. Tar və kamançada ifa olunan mügəmin ecəzkar səsi sinir sistemini sakitləşdirir, gərginliyi azaldır, yuxusuzluğunu yox edir. Mügəm nevroz xəstəliyi zamanı ən yaxşı köməkcidir. Oyun havaları insanı aktivləşdirir və gümrəhlaşdırır, həyat tonusunu qaldırır. Pis əhval-ruhiyyədə, əsəbilik, nevroz hallarında və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülür. İstənilən musiqi əzələlərdəki yorğunluğu aradan qaldırır və hərəkət qabiliyyətini artırır. İnformasiyanın aydın və konkret qəbulunu təmin edir. Musiqinin vətəni yoxdur deyirlər, cünki dil, din, irq, millət, cinsiyət fərqi qoymadan hər yaşdan və mədəniyyətdən olan insanlara təsirli vasitədir. Bunu araşdırın alımlar klassik musiqinin insana möcüzəvi faydalarnı müəyyən etmişlər. Siyahida daşaç Motsart, Vivaldi, Qriq, Beethoven, Şubert, Şuman, Çaykovski və Debyussi kimi bəstəkarların əsərləri vurğulanmışdır.

Alımlar müxtəlif metodlarla ümumiləşdirmələr apararaq, Motsartin musiqilərinin beynin fəaliyyətini artırığı və informasiyanın tez bir şəkildə qarvanılmasına köməyi qənaətinə gəlmışlər. Baş ağrısını aradan qaldırmak üçünsə Beethovenin əsərlərinin pasiyentlərə daha böyük köməyi olmuşdur. Yuxusuzluğun ən yaxşı dərmanı kimi Çaykovskinin, Qriqin və Sibeliusun pyeslərindən istifadə məsləhət görülür, Vivaldinin "İlin fəsilləri" əsərinə qulaq asmağın isə yaddaşlı yaxşılaşdırıldığı məlumdur. Bundan başqa, klassik musiqi həm də revmatizm xəstəliyinin dərmanı sayılır. Alımlar müəyyən etmişlər ki, klassik musiqi dinləyən xəstələr digər xəstələrə nisbətən daha tez sajalırlar.

Ümumilikdə, musiqi bizim psixologiyamıza necə təsir edir və özündə hansı informasiyanı daşıyır?

Ümumiyyətlə, psixologiya - insanın aldığı iformasiyaya göstərdiyi reaksiyaya deyilir. İnsanın sensor sistemləri vəsinə sinir sisteminin aldığı informasiya, yuxarıda göstərdiyimiz qaydada elektrik impulsları şəklində baş beynə ötürülərək orada emal olunur, buna müvafiq qərar qəbul edilir və cavab reaksiyası verilməsi üçün onurğa beynə ötürülür. Bu anı şəkildə baş verir. Musiqi informasiyasında isə onurğa beyninə bərabər, həm də hipotalamus və hipofizə, oradan da endokrin sistemdə paylanır, müvafiq harmonlar ifraz olunaraq orqanizmə yayılır.

Yuxarıdakılardan aydınlaşır ki, son illər musiqi terapiyasi



Şəkildə insanın baş beyni: 1. Böyük beynin yarımkürələri (uc beyn) 2. Talamus (ara beyn) 3. Hipotalamus (ara beyn) 4. Orta beyn 5. Körpü 6. Beyincik 7. Uzunsov beyn 8. Onurğa beyni.

sahasında olduqca geniş spektrdə tədqiqatlar aparılır və müxtəlif yeni məlumatlar əldə edilir. İstər müğamlı və istərsə də klassik musiqi ilə müalicə, hətta müxtəlif xəstəliklərin müğamlı diaqnostikası faktları artmağa başlayıb ki, bu sahədə də tibb üzrə elmlər doktoru, professor Rafik Təhməzovun xidmətlərini xüsusi vurgulamaq yerinə düşərdi. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində istifadə edilən musiqi, tibbin bir çox sahəsində tətbiq olunur. Cünki, musiqi insan psixologiyası üzərində böyük təsirə malikdir. Musiqi ilə müalicə və diaqnostika digər metodların uğursuz olduğu zaman bəzən müsbət nəticələr verə bilir. Xüsüsilə də yaddaş pozğunluqlarının bərpasında musiqi terapiyası əvəzsizdir. Özünə qapanmış, aqressiv və cəmiyyətdən qaçan birini psixoloqlar musiqi dinləməklə müalicə edir və cəmiyyətə yenidən normal baxışını və davranışlarını ona qaytarırlar. Yuxusluqdan əziyyət çekən və çox hərəkətli uşaq-ları yatırmaq üçün də musiqidən istifadə edilir. Musiqi əməliyyata hazırlanın və vəziyyəti ağır olan xəstələrə cəsarət verir. Əməliyyat zamanı ağrılar sakitləşdirici və ruhu oxşayan musiqilərlə azaldılır. Bəzi cərrahlar da əməliyyata klassik musiqilərin müşaiyəti ilə girirlər. Daha canlı və ritmik musiqilər isə orqanizmin özünü yaxşılaşdırması prosesində köməkçi olur.

Yorğunluqdan şikayətlənənlərə də sürətli templi musiqilər təklif edilir. Normal ürək döyüntüsü sürəti ilə başlayan və yavaş-yavaş sürətini artırın musiqilər dinləyicidə həyəcan yaradır. Bu, özünü ən açıq şəkildə ənənəvi döyük barabanları və hərbi orkestrlərdə göstərir. Yüksək ritmli və sürətli musiqilər insana enerji verir və ürək döyüntüsünün sürətini artırır, tənəffüs sürətini dəyişdirir və qan təzyiqini artırır.

İnsanları rahatlaşdırmaq üçün həzin səslər və həzin musiqilərdən istifadə edilir. Qədim mənbələrdə hələ uzaq keçmişdə musiqidən

müalicə vasitəsi kimi istifadəyə dair məlumatlar var. Musiqi və təbabət əşrlər boyu bir-birindən ayrılmaz olub və musiqi həmişə insan üçün estetik və mənəvi zövq mənbəyi rolu oynayır. Məşhur bəstəkar və pianoçu S.Raxmaninov deyərmış ki, ağrı hiss edəndə, piano çalan kimi kəsilir, ağrım sənki sehrlə keçib gedir. Tanınmış skripkaçı B.Sibor quduزلوq xəstəliyindən əziyyət çəkən qızının ağrılılarını skripka çalmaqla yüngülləşdirirmiş. Hippokrat və Pifagor öz xəsətələrini musiqi ilə müalicə edib və müsbət nəticələr qazanıblar.

Müasir dövrda də musiqidən psixoterapiyanın ən səmərəli üsullarından biri kimi bəhrələnmək mümkündür. Bir sıra xəstəxana və sanatoriyalarda əsəb sisteminin bəzi pozuntularının nizama salınmasına musiqidən əsas müalicə vasitəsi kimi istifadə edilir.

Bir qayda olaraq bu işdə klassik musiqiyə üstünlük verilir. Dünya təcrübəsinə görə, Motsartin musiqiləri uşaqlar üçün əvəzsiz müalicədir. Xüsusilə, yeni doğulmuş körpələrə və azyaşlı uşaqlara musiqinin verdiyi rahatlıq barədə dünyada çox danışılır. Eləcə də,

dərslərində ləngimə və problem olan uşaqlara adaptasiya üçün Motsart çox əhəmiyyətlidir.

Musiqi insanları ruhlandırdığı kimi, ovqatını poza və narahat edə də bilər. Bütün musiqilərin rahatlaşdırıcı məqamları ilə bərabər, narahatedici tərəfi də var. Təxminən 70-80 desibel (dB) və daha çox səs təzyiqi müxəlif narahatlıqlarla müşayiət edilir - qulaq ağrısı, baş ağrısı və psixi pozuntulara səbəb ola bilir. Bu cür narahatlıqlar rock janrında, əsasən da hard-rock-da özünü biruzə verir. Xoşbəxtlikdən bizim cəmiyyətdə belə musiqi janrını sevənlər nisbətən azdır.

XX əsrin ortalarında görkəmli alim, professor İ.Topçubaşov Azərbaycanda musterapiya adlı tibbi müalicənin əsasını qoymuşdur. Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, musiqinin beynin ilə bağlanması təkzib olunmazdır və düzgün seçilən musiqilərin faydası həddindən artıqdır. Əlbəttə ki, hər bir insanın musiqi zovqu onça o ailənin musiqiyə məsələlərindən yaranır. İnsan dunyaya göz açandan ilk dəfə ana laylası eşidir. ♦

Ədəbiyyat:

1. Алдошина. И. Основы психоакустики. И.С. WebСоund. Ру. 1999.
2. Способин И.В. Елементарная теория музыки. Издательство «Музыка», 1964.
3. Бабский Е.Б., В.Д.Глебовский и др. Физиология человека. Под ред. Г.И. Косицкого. 3-е изд., перераб и доп.- М.; Медицина, 1985, 544с.
4. Science NOW Daily News 16 April 2008.
5. Haciye K.A. İnsanın anatomiyası. «Maarif », 1974.
6. Kərimov M.T., Əsayev Z.F. Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. 1-ci hissə. Musiqi akustikası. "Letterpress", Bakı, 2009.
7. Kərimov M.T., Əsayev Z.F. Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. 2-ci hissə. Elektroakustika və müasir elektron musiqi texnikası elementləri. "Elm və Təhsil" nəşriyyatı, B., 2010.
8. Kərimov M.T., Əsayev Z.F. Müasir elektron musiqi texnikasının və kompüter texnologiyalarının əsasları. 3-cü hissə. Kompüter texnologiyalarının musiqi yaradıcılığına tətbiqi. "Elm və Təhsil" nəşriyyatı, B., 2010.
9. Морз Ф. Колебания и звук. - М.-Л.: Гостехиздат, 1949.
10. Стрэтт Дж.В. (lord Релей). Теория звука. - М.: ГИТПЛ, 1955.
11. Əsayeva S.K. Etnik vokal sənəti - xanəndəlik: Eşitmə, səs, dərkətmə və yaddaş. (I məqalə). Mədəniyyət az. (315) 2017. Səh. 75-78.

Резюме

Севда Исаева

ВОЗДЕЙСТВИЕ МУЗЫКИ НА ЧЕЛОВЕЧЕСКУЮ ПСИХОЛОГИЮ

Статья посвящается слуховой системе человека, свойствам звуковых ощущений и характеристикам познавательных процессов, а также психики человека.

В статье указывается на то, что познавательный процесс, начавшийся с простого слухового ощущения, продолжается в форме более сложных слуховых познавательных актов: восприятия, представления. А память – это свойство центральной нервной системы на короткое или длительное время сохранять отпечатки, следы, образующиеся в результате восприятия предметов и явлений объективного мира после прекращения их действий.

В статье даются полезные советы.

Ключевые слова: мозг, слуховая система, звук, информация, осознание, память, человеческая психология.

Summary

Sevda Isaeva

THE IMPACT OF MUSIC ON HUMAN PSYCHOLOGY

The article is devoted to the human auditory system, the properties of sound sensations, and the characteristics of cognitive processes, as well as to the human psyche.

The article points out that the cognitive process, starting with a simple auditory sensation, continues in the form of more complex auditory cognitive acts: perception, representation. And memory is a property of the central nervous system for a short or long time to preserve imprints, traces, formed as a result of the perception of objects and phenomena of the objective world after the cessation of their actions.

In the article are given useful advice.

Key words: brain, auditory system, sound, information, cognitive, memory, human psychology.